

Əşrəf Hacıyev qədirbilənliklə yad edildi

"Xalq mətbuat mərkəzi"ndə görkəmli qələm sahiblərinin, nəşriyyat-poliqrafiya mütəxəssislərinin yubiley və anım tədbirlərinin keçirilməsi ənənəsi davam edir. Redaksiyanın keçmiş əməkdaşları Həsən Cabbarzadə, Rəşid Mahmudov, Əfqan Əsgərov, Əli İldırımoglu, ölkənin ilk poliqrəfçı alimi Şəddad Cəfərov, eləcə də, digər tanınmış simalara həsr edilmiş, uzun müddət yaddaşlarda yaşayan bu tədbirlər, sözün həqiqi mənasında, böyük qədirşünalığ əlamətidir.

Düən redaksiyada Azərbaycan jurnalistikasının görkəmli nümayəndələrindən biri, publisist, yazıçı, nasir, dramaturq, tərcüməçi, ssenarist, milli mətbuat tarixi üzrə

ildə çap olunmuş "Əşrəf Hacıyev. Bibliografik göstərici" və 2020-ci ildə ərəşəyə gəlmiş "Seçilmiş əsərləri" kitablarının hazırlanması prosesindən söz açaraq qeyd etdi ki, mən atamın yazılarına



işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Əli İbrahimov Əşrəf Hacıyevin yazılarında ki bəşəriyyət və milliliyin sintezindən söz açdılar.

Yubilyarın iş yoldaşları olmuş Hacı Mehman Fərzullayev, Hacı Qüdrət Piri-yev, Əməkdar jurnalistlər İttifaq Qaçayev və Tahir Aydınoglu Əşrəf Hacıyevlə bağlı xatirələrini danışdılar və bu qəbildən olan tədbirlərin keçirilməsini təqdir etdilər.

Sonda yubilyarın qızı Arzu Hacıyeva tədbirin təşkilatçısı olan "Xalq qəzeti"nin rəhbərliyinə, AMEA-nın məsul işçilərinə və tədqiqatçı alimlərə, eləcə də iştirakçılara Hacıyevlər ailəsi adından təşəkkür etdi. Xüsusilə vurğulandı ki, dünyasını dəyişənləri unutmayanlar özləri də unudulmurlar.

İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"

mütəxəssis-tədqiqatçı, Əməkdar jurnalist, uzun illər bu kollektivdə çalışmış Əşrəf Hacıyevin 90 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi. Məclis AMEA-nın tədqiqatçı alimlərinin dəstəyi ilə keçirildiyinə görə elmi konfrans şəklində davam etdi.

Akademik Teymur Kərimlinin, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor İlham Məmmədzaadənin və digər tanınmış elm adamlarının iştirak etdiyi tədbirin aparıcısı, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənovun giriş xarakterli çıxışında həm mətbuatın cəmiyyətin və dövlətin həyatındakı rolu, həm də ayrı-ayrı fərdlərin mətbuatın inkişafındakı xidmətləri barədə ətraflı söz açıldı. Nətiq qeyd etdi ki, Əşrəf Hacıyevin yaradıcılığını və şəxsi keyfiyyətlərini gənclər üçün məktəb adlandırınlar tamamilə haqlıdırlar.

Yubilyarın qızı – AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Azərbaycan fəlsəfə tarixi" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva 2018-ci

növbəti dəfə baxanda onun söz və qələm qarşısındakı məsuliyyətinə heyran oldum. Elə həmin kitabların tərtib edilməsi zamanı yaşadığım hissə də məhz atamın məsuliyyətinin davamı idi.

Akademik Teymur Kərimli Əşrəf Hacıyev yaradıcılığında sözə münasibətdə yaranmış tarixi ənənələrin davam etdirilməsindən, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva yubilyarın öz zamanı ilə səsleşən əsərlərinin indi də əhəmiyyətini itirmədiyindən, hətta gələcəkdə də aktual olacağından, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi" şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva Əşrəf Hacıyev yaradıcılığının çoxistiqamətliliyindən, professor İlham Məmmədzaadə həqiqi jurnalistlərə zamanın gec və ya tez verdiyi qiymətdən, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi

